

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bu ildən Şuşada keçiriləcək

2009-cu ildən başlayaraq, hər il Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində ölkəmizin bir neçə şəhərində tədbirlər keçirilse də, əsas mərasim Bakıda baş tuturdu. Bundan əvvəl 1995-ci ildən başlayaraq, hər ilin 18 sentyabr günü (Üzeyir Hacıbəylinin doğum günü) musiqi bayramı kimi qeyd olunurdu. Lakin 2009-cu ildən Beynəlxalq Musiqi Festivalı keçirilməsi haqqında qərar qəbul olundu. Festivalın işində azərbaycanlı musiqiçilərlə yanaşı, başqa ölkələrdən olan ifaçılar da iştirak edirlər. Ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bu il sentyabrın 18-dən 24-dək Şuşa şəhərində keçirilməsi nəzərdə tutulub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, ordu-muzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bu səbəblə bu il festivalın açılış

mərasimi və konserti Şuşa şəhərində keçiriləcək. Sentyabrın 18-də Üzeyir Musiqi Günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.



Bundan əlavə, sayca XIII olan bu festival çərçivəsində Bakıda, Gəncədə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda, cari festival çərçivəsində ilk dəfə olaraq "Üzeyir sənətinin gənclik sədələri" adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə iştiraklarını nümayiş etdirməyə şans yaradılıb.

Festival çərçivəsində Azərbaycanın bədii

kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.

Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə giriş yalnız xüsusi dəvətnamələr və COVID pasportu ilə mümkün olacaq.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"